

Bu məlum faktları rus yazıçısı və tədqiqatçılarından bazılırlar. Məsalən, A.Qriboyedov, N.Şavrov, V.Veliçko, İ.Şöpen və başqaları öz əsərlərində dəfələrlə sübüt etmişlər ki, Qərbi Azərbaycan arazisində yaşayışın ermənilər aborigen deyil, galmaqlıdır...

Bu ifadaya hansısa Qərbi ədəbiyyatlarından birindən tasadüf etmişim: "Adamın alındıñ damla-damlı, qatra-qatra qazanğıñ pulunu da alınsın, lap elə külli var-dövlətinidə, təkcə inamına, heysiyatına, əslxüsən mənəviyyat dünyasına toxunmasınlar. Onda dırçalmaya, həyat sürmeye na var ki?"

Bir neçə günün zaman kasiyində boy-aşa çatdırığın obanı, kəndini, şəhərinizi zor gücünə alındıñ qoparıb çıxarsalar, onda nəçə? Ellikə yerindən oynadıb atsalar, yurd-yuvanı oda qalıqar xarabazaçaları, ularının məzər daşlarını gözün baxa-baxa parç-açıq edib təhqir qızır-qızır qoysalar neca? Dözüüm çatarmı, ömür tab getirməni buna!

(Əvvəli öten sayımızda)

Görkəmlı türk tarixçi, filosof və ədəbiyyatçısınən alım Ovilya Çelebi özünün 1647-ci ildə tamamladığı "Siyasətnamə" əsərində göstərir: "İster keçmişdə, isterse də bizim zəmanədə İravan və onun ətraf eraziləri əslən hökmdarlıqlığında təbe olub, neçə yüz illikdər ki, bu torpaqlarda oğuz-türk tayfaları hayat sürür". Bu məlum əqibətlər əslən dinindən olmayan tarixi şəxsiyyətlər tərəfindən dəfələr isbat olunmuş və onlar öz əsərlərində bunu bir dəhə cəmiyyətə çatdırmışlar. Məsalən, XVIII əsrda yaşaması fransız tədqiqatçı Yezut Monyenen qəleme aldığı "Xalqların taleyi" əsərində (Marsel, 1679-cu il, 334 sah. fransız dilində) göstərir ki, "...Men Qafqasiyyəyə seyahət zamanı burada olan kənd və şəhərlərinin çıxunuñ gezi, doğasıdır. Har yerdə meni "xoş geldin" - deye türke salamlayırdılar. Bele qənəte gelmek mümkündür ki, bu diyara yaşıyan əhalinin 90% türk manşəlidir...".

Nə qədər qəriba də olsa bəzi erməni tarixçiləri de bu məlum əqibətlər etməyə bir növ məcbur olmuşlar. Tarix elmləri doktor, akademik Q.Ionesyan "XVII əsrde erməni-rus müsəlmanlıq" 2 cildlik kitabında (əsərin sonuncu cildi 1966-ci ildə İravan'da "Luis" neşriyyatı tərəfindən buraxılı-

Burada babam yaşamışdı

(Soyqırımı tariximizdən)

Qərbi Azərbaycandan, hazırda "Ermənistən" adlanan torpaqlardan XX əsrin sonlarında soydaşlarımızın silah gücünə qovulmasından illər beləcə ötür...

mışdır) göstərir ki, "...İravanın və ona tabe olan mahallənin idarə olunması Türk naibləri başçılıq edirdilər" (2-ci cild, səh. 64).

Bu məlum faktları rus yazıçısı ve tədqiqatçılarından bezi-lər de təsdiq etmişdir. Məsalən, A.Qriboyedov, N.Şavrov, V.Veliçko, İ.Şöpen və başqaları öz əsərlərində dəfələrlə sübüt etmişlər ki, Qərbi Azərbaycan arazisində yaşayışın ermənilər aborigen deyil, galmaqlıdır...

laydan yazılı suretdə xahiş etmişlər ki, onların ilk vaxtlar üçün müvəqqəti yerləşdirildiyi yerde qalmışına icazə verilsin. Bu xahiş müsəbet razılıq almışdır. Biz onurla (Knyaz Arutunski - Moldovadan olan mənsece erməni Konstantin Argutyan nezərdə tutulur. Həmin şəxs Rusiya nümayändəsi kimi Türkmençay müqaviləsinə imza atmışdır. M-i) götür-qoy etdi, düşünüb-dəşindiq, mü-

Ermeni ədəbiyyatçısın alımı Manuk Abeğyan öten əsrin 80-ci illərində İravan'da neşr etdirdi 416 sehiflik Ermeni ədəbiyyatı tarixi kitabının giriş hissəsində birmənalı şəkilde yazır: "...Ermeni xalqının esli nedir, nece ve ne vaxt, haradan verən güclü zələzələ İravan şəhərini yerləyənmiş, ənənələr qalanlarından çox olmuşdur. Şəhəri yenidən dircəltmək üçün Bərdə, Zəyəm, Təbriz, Mərəş, Gəncə və Naçipivand uşlar devət olmuşdur. Yenidən dircələn şəhərin bütün mikropotomları avaklı adalarını qoruyub saxlamışdır. Öten əsriñ 70-80-ci illərinədək şəhərin Şələci, Sabuncu, Boyaqçı, Toxməq, Müxəmməttepe, Təpəbaşı, Dəmirdəbək, Baxçalar, Yonçalıq, Bittilər, Börkü, Gedərçay, Xanlar, Körpüluğayı və sair mahallələri, Gürçü, Cülfa, Sardar, Tağılı, Sulu, Hacıkəli, Kömürç, Əfşar, Seyxişləş və san karvan sarayaları, Gedərçay, Qırqlıq, Garınçay, Zangi, Mamurçay, Abi Heyət çayı və onlara bulaq öz adalarını xalqının iddilərində yaşatmışdır. Bəli, XX əsrin son mahalləsi xalqımızın təliyən yəniden kölgə saldı. Rus sovənisləri və erməni daşnaklarının elbirli, işbirliyi nəticəsində Qərbi Azərbaycan torpaqları "Türksüz"ləşdirildi, minlərlə in-sanın ömrüne vaxtsız nöqtə qoyuldu. Böyük Azərbaycanın tarixi və medeniyyətine analoqu olmayan, başqa riyadətə yekun deyildi. Həsənen xan Qacarın hakimiyyəti dövründə (1762-1783-cü illər) şəhərdə çox gözəl fikirlər söyleyib, hanlığı yuxarıya qoymaqları olduğunu göstərməye mecbur olublar.



Yazının bir yerində qeyd etdiyimiz kimi tarixinin tekəri hərəkətdikcə Azərbaycan torpaqları da əldən əla keçirdi. Nadir şah qətlə yetirildikdən sonra (1747-ci il) mərkəzin nüfuzu zəiflədi və bu torpaqlarda müxtəlit xanlıqlar meydana çıxdı. Xanlıqlar dövründə İravanın daha da genişləndirilib inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir...

gelmələrə az ənisiyyətde olurlar. Köçüb gələnlərin ise yeri dərisinqalır və müsəlman ehali ni sixisidirlər. Müsəlmanlar hər nazırızlıq edir, özü de çox ciddi şəkildə. Bu yerlərin vilayet reisi deyir ki - Yeni köçüb gelen ermənilərin böyük bir hissəsinin geldikləri yere, Xanın conub hissəsinə köçürmek istədi, lakin, erməni nümayəndəleri eləhəzret i Niko-

səlmanlara nece başa salaq kılınır. Onların indiki çatılılı müvəqqəti, çox çekmeyəcəkdir, bəzən bir narahatlıqlıq üçün heç bir ebas yoxdur ki, ermənilər müvəqqəti olaraq buraxılıqlı torpaqları hemişəliklə keçirib orada qalmayaçalar". Ermənilərin özləri de özləri bareddə çox gözəl fikirlər söyleyib, hanlığı yuxarıya qoymaqları olduğunu göstərməye mecbur olublar.

etirik tərkibinə kim nece təsis göstərib? Əlimizdə bütün bunnuları sübüt yətirin aydın və deqiqi deliller hələlik yoxdur". Bu da erməni alimin etirafı.

Yazının bir yerində qeyd etdiyimiz kimi tarixinin tekəri hərəkətdikcə Azərbaycan torpaqları da əldən əla keçirdi. Nadir şah qəttə yetirildikdən sonra (1747-ci il) mərkəzin nüfuzu zəiflədi və bu torpaqlarda müxtəlit xanlıqlar meydana çıxdı. Xanlıqlar dövründə İravanın dənizlərindən gələn inşaat işlərindən sonra (1762-1783-cü illər) şəhərdə çox gözəl fikirlər söyleyib, hanlığı yuxarıya qoymaqları olduğunu göstərməye mecbur olublar.



MÜSEL İREVANLI,
YAZICI-POLİTİCİ

ci sayılan Sardar sarayının təmeli qoyulmuşdur. Görkəmli Azərbaycan memarı Mirzə Cəfər Xoysi tərəfindən inşa edilmiş bina Zəngi çayının sahilində Tepebaşı mahallesində salınmışdır. 1918-ci ildə bu nadir şəhərin incisi əsirətən tərəfinən dağlıqlara viranə qoyulmuşdur. 1679-cu ildə baş verən gülzul zələzələ İravan şəhərini yerləyənmiş, ənənələr qalanlarından çox olmuşdur. Şəhəri yenidən dircəltmək üçün Bərdə, Zəyəm, Təbriz, Mərəş, Gəncə və Naçipivand uşlar devət olmuşdur. Yenidən dircələn şəhərin bütün mikropotomları avaklı adalarını qoruyub saxlamışdır. Öten əsriñ 70-80-ci illərinədək şəhərin Şələci, Sabuncu, Boyaqçı, Toxməq, Müxəmməttepe, Təpəbaşı, Dəmirdəbək, Baxçalar, Yonçalıq, Bittilər, Börkü, Gedərçay, Xanlar, Körpüluğayı və sair karvan sarayaları, Gedərçay, Qırqlıq, Garınçay, Zangi, Mamurçay, Abi Heyət çayı və onlara bulaq öz adalarını xalqının iddilərində yaşatmışdır. Bəli, XX əsrin son mahalləsi xalqımızın təliyən yəniden kölgə saldı. Rus sovənisləri və erməni daşnaklarının elbirli, işbirliyi nəticəsində Qərbi Azərbaycan torpaqları "Türksüz"ləşdirildi, minlərlə insanın ömrüne vaxtsız nöqtə qoyuldu. Böyük Azərbaycanın tarixi və medeniyyətine analoqu olmayan, başqa riyadətə yekun deyildi. Həsənen xan Qacarın hakimiyyəti dövründə (1762-1783-cü illər) şəhərdə çox gözəl fikirlər söyleyib, hanlığı yuxarıya qoymaqları olduğunu göstərməye mecbur olublar.